

PROKURORLUQ: DÖVLƏTCİLİYİN MÖHKƏMLƏNDİRİLMƏSİNDE MÜHÜM TƏSISAT

2018-ci ilde 100 illik yubileyini böyük ruh yüksəkliyi ile qeyd edən Azərbaycan Prokurorluğu Şərqi ilk demokratik ölkəsinin hüquq sistemində önemli yer tutur. Prokurorluğun yaranma tarixinə və inkişaf mərhələlərinə nəzər salsaq, cəmiyyət quruculuğunda bu orqanın fəaliyyətinin vacibliyi, önemli rolü nəzəre çarpir.

1918-ci il oktyabr ayının 1-de Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə Bakı Daire Məhkəməsinin tərkibində prokurorluq orqanı yaradılmışdır. Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə elan edilmiş həmin gün Azərbaycan prokurorluq orqanlarının yaranması və teşekkülü tarixi idi. Məhz bu tarixi hüquqi sənədi əsas tutaraq ümummilli lider Heydər Əliyev hər il oktyabr ayının 1-nin Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi barədə 17 iyul 1998-ci il tarixi sərəncam imzalamışdır.

Xalq Cümhuriyyəti dövründə prokurorluq orqanlarının təşkili və fəaliyyəti ilə əlaqədar yeni mərhələ parlament tərəfindən "Hərbi məhkəmələr haqqında" 1919-cu il 14 aprel tarixli qanunun qəbul edilməsi ilə başlanıldı. Bu qanuna əsasən hərbi prokurorluq orqanları yaradıldı və onların hüquqi statusu müəyyənləşdirildi. Həmin dövrdə prokurorluq qanunçuluğun təminatçısı və vətəndaşların hüquqlarının müdafiəçisi kimi fəaliyyət göstərməmişdir. Yarandığı ilk günlərdən prokurorluq orqanları ölkəmizdə gedən içtimai-siyasi proseslərlə sıx bağlı olmuş, öz tarixinə Azərbaycan xalqının tələyi kimi çətin, lakin şəraflı şəhifələr yazılmışdır. Prokurorluq xalqımızla birləkde repressiyalarla, bolşevik-totalitar rejimin təsirlerine maruz qalmış, xidməti vəzifələrini vicdanla yerinə yetirən onlarca əməkdaşı sürgrünərdə ceza çəkmış, güllələnmiş, lakin əqidələrindən dönməmişlər. Bütün bu hückumlərin və məhrumiyətlərin nəticəsində prokurorluq formaca müxtəlif təsir və dəyişikliklərə məruz qalsa da, prinsip və mahiyyət etibarı ilə öz səciyyəvi keyfiyyət xüsusiyyətini - qanunçuluğun təminatçısı olmaq vəzifəsini qoruyub saxlamış, böyük həyat məktəbi keçərək peşəkar bir quruma çevrilmişdir. Prokurorluğun dünya standartlarına uyğun, demokratik cəmiyyətdə özünəməxsus yeri olan və müasir tələblərə cavab verən orqan kimi formallaşması, dövlət idarəetməsində mühüm rola malik olması ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə başlanılmışdır. Hazırda yəni müstəvədə həyata keçirilən məhkəmə-hüquq islahatları uğurla davam etdirilir və prokurorluq orqanları hərətərəfli dövlət qayğısı ilə əhatə olunur.

Ümummilli liderin şəxsi təşəbbüsü və rəhbərliyi ilə 1998-ci ildə respublikamızda ilk dəfə olaraq prokurorluq orqanlarının yaradılmasına həsr olunmuş geniş yubiley tədbiri təntənəli şəkildə qeyd edilmişdir. Prokurorluq orqanlarının yaradılmasının 80 illik yubileyinə həsr olunmuş 28 noyabr 1998-ci il tarixli tədbirdə Heydər Əliyev dərin məzmunlu nitq söyləyərək prokurorluq işçilərinə dəyərli tövsiyələrini vermişdir. Ulu öndərin prokurorluq peşəsi ilə bağlı dediyi "Prokurorluq peşəsi ağır, çətin peşədir. Amma eyni zamanda, çox şərəflə, hörmətli peşədir. Mən arzu edirəm ki, siz həmişə bu peşəni şərəflə daşıyın" sözləri prokurorluq işçilərində böyük ruh yüksəkliyi və iştirak hissi yaratmaqla yanaşı, onları öz fəaliyyətlərinə daha tələbkarlıqla və məsuliyyətlə yanaşmağa səfərbər etmişdir. Dahi rəhbərin bu sözləri prokurorluq işçilərinin gündəlik fəaliyyət devizine çevrilmişdir.

Həmin sözlər yüksək etimadın nümayisi olduğu kimi, həmdə bütövlükde prokurorluq sistemi üzərinə qoymuş böyük məsuliyyətin ifadəsidir. Ayn-aynılıqda hər bir prokurorluq işçisi bu məsuliyyəti daim yaşamalı, yüksək etimadı doğrultmaq üçün bilik və bacarığını əsirgəməməli, əsl peşəkarlıq nümayiş etdirməlidir. Azərbaycan xalqına, müstəqil dövlətinə və peşə borcuna sədaqət, təmiz mənəviyyat, qanuna, vətəndaşların hüquq və azadlıqlarına hörmət, prinsipielliq, obyektivlik və ədalətlilik - Azərbaycan prokurorluğunun bu gün və gələcək üçün fəaliyyətinin Heydər Əliyev prinsipləridir. Bu prinsiplər ümumilikdə prokurorluq orqanlarından daim inkişaf və yüksək qabiliyyət tələb edir. Həmin tələbin ödənilməsi yolunu da yəne ümummilli liderimizin özü göstərib. Bu fəaliyyət programını yerinə yetirmək üçün hər şeydən əvvəl, "hüquq-mühafizə orqanlarında sağlam mənəviyy-

yat, sağlam mühit olmalıdır. İnsanlar, yəni bu orqanlarda işləyən vətəndaşlarımız anlamalıdır ki, onlara xüsusi etimad göstərilib, onlar xüsusi səlahiyyətlərə malikdirlər, onlar Azərbaycan dövlətciliyinin möhkəmləndirilməsi və inkişaf etdirilməsində xüsusi rol oynamalıdır".

Azərbaycan Respublikası Prezidentinin 26 aprel 2000-ci il tarixdə prokurorluğun rəhbər işçiləri ilə keçirdiyi tarixi görüşdə məhkəmə hakimiyətinin tərkib hissəsi olan prokurorluq orqanlarında yaranmış qeyri-sağlam mühit, vəzifədən sui-istifadə hallarına və istintaq zamanı ədalətsiz hərəkətlərə yol verilməsi, şəxsi məqsədlər namənə qanunları pozmaqla cinayətkarlaraya havadərlik ediləsi, hüquqi islahatların həyata keçirilməsi prosesində mühafizəkarlığa yuvoranması, özəl sektorun inkişafı yolunda ciddi manəa olan qanunsuz yoxlamalar keçirilməsi kimi negativ hallar kəskin təqid edilməklə, onların aradan qaldırılması üçün qısa müddət ərzində ən qatı tədbirlərin görülməsi prokurorluğun yeni rəhbərliyinin qarşısında mühüm bir vəzifə kimi qoyuldu. Məhz prokurorluq işçiləri üçün taleyülü əhəmiyyət kəsb edən bu müşavirədən sonra Azərbaycan Prokurorluğunda hərətərəfli islahatlar start verildi, dövlət başçısının həmin görüşdəki program xarakterli çıxışından irəli gələn tövsiyə və göstərişləri əsasında məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluqda fəaliyyətin əsas istiqamətləri müəyyənləşdirildi. Azərbaycan Respublikası Prokurorluğununa qanunvericilik təşəbbüsü hüququ da ulu öndər Heydər Əliyevin təklifi ilə 2002-ci ildə "Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklər edilməsi haqqında" referandum aktına əsasən verildi.

Ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində beynəlxalq standartlara və demokratik prinsiplərə, milli dövlətcilik ənənələrinə uyğun hazırlanmış "Prokurorluq haqqında", "Prokurorluq orqanlarında qulluq keçmə haqqında", "Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında", "Prokurorluq orqanları işçilərinin fərqlənmə nişanları və xüsusi geyim forması haqqında", "Prokurorluğun rəsmi emblemi haqqında" və digər qanunvericilik aktlarının qəbul ediləsi, "Prokurorluq işə qəbul olunmaq üçün namizədlərə müsabiqə keçirilməsi qaydalar haqqında" əsasnamə və digər normativ sənədlərin dövlət başçısı tərəfindən təsdiq edilməsi nəticəsində prokurorluğun fəaliyyətinin hüquqi tənzimlənmə prosesi yenidən mərhələyə yəsəlmişdir. Dövlət hakimiyəti və dövlət orqanları sistemində prokurorluğun mühüm yeri və mövqeyi nəzərə alınaraq, prokurorluğun təşkili və fəaliyyətinin əsas müddəələri Azərbaycan Respublikası Konstitusiyası ilə tənzimlənir. Prokurorluğun statusu ilə əlaqədar ümumi qaydalar Azərbaycan Respublikası Milli Məclisi tərəfindən müəyyən edilir. Milli Məclis Azərbaycan Respublikası Prezidentinin təqdimati əsasında Azərbaycan Respublikası Baş Prokurorunun vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verilməsi məsələsinə baxır. Aparılmış kadr islahatları nəticəsində Baş Prokurorluğun kadr tərkibinin əksər hissəsi, o cümlədən bütün struktur qurumların rəhbərliyi dəyişdirilmiş, rayon, şəhər və hərbi prokuror vəzifələrinə ilk dəfə təyin edilənlərin sayı əsası şəkildə artmışdır. Rəhbər vəzifələrlə təşkilatlıq və yüksək peşə həzirlığına malik olan, təşəbbüs-kar, dövlətcilik ənənələrinə sadıq işçilərin, əsasən də müasir dünayagörüşlü gənclərin irəli ç-

kilməsinə xüsusi diqqət yetirilmişdir. Müasir tələblər səviyyəsində öz fəaliyyətin qura bilməyən, xidməti intizamın kobud pozuntusuna yol verən və vəzifələrini layiqincə yerinə yetirə bilməyən, nəzəri və peşə hazırlığını artırmaq üçün səy göstərməyən işçilər barəsində ən qatı tədbirlər bu gün də görülməkdədir.

Heydər Əliyevin respublika rəhbərlik etdiyi dövrdə başlayaraq bu gün uğurla davam etdirilən hərətərəfli kadri islahatları prosesində qulluğa qəbulun müsabiqə yolu ilə həyata keçirilməsi kadr korpusunun formallaşmasının ən demokratik və mütərəqqi vəsiti kimi müstəsna əhəmiyyət kəsb edir. 19 iyun 2001-ci il tarixli Fərmanla təsdiq edilmiş "Prokurorluq işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydalar haqqında" əsasnamənin tələblərinə müvafiq olaraq, 2002-ci ildən başlayaraq Baş Prokurorluq tərəfindən Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə əlaqəli şəkildə, tam aşkarlıq şəraitində, şəffaf prosedurlar əsasında, dövlət orqanlarının və qeyri-hökumət təşkilatlarının, xarici dövlətlərin Azərbaycandakı səfirliklərinin, beynəlxalq təşkilatlar və kütüvə informasiya vəsətərinin iştirakı ilə işə qəbul həyata keçirilmişdir.

Azərbaycan Prokurorluğunun əsas fəaliyyət istiqamətlərinə birləşmədən biri də ümumbəşəri sosial bəla olan korrupsiyaya qarşı mübarizədir. Dövlət başçısının 3 mart 2004-cü il tarixli sərəncamı ilə Korrupsiyaya qarşı mübarizə idarəsinin Baş prokuror yanında yaradılması prokurorluq işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi kimi negativ hallar kəskin təqid edilməklə, onların aradan qaldırılması üçün qısa müddət ərzində ən qatı tədbirlərin görülməsi prokurorluğun yeni rəhbərliyinin qarşısında mühüm bir müşavirədir. Dövlət başçısının 3 mart 2004-cü il tarixli sərəncamı ilə Korrupsiyaya qarşı mübarizə idarəsinin Baş prokuror yanında yaradılması prokurorluq işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi kadr korpusunun formallaşmasının ən demokratik və mütərəqqi vəsiti kimi müstəsna əhəmiyyət kəsb edir. 19 iyun 2001-ci il tarixli Fərmanla təsdiq edilmiş "Prokurorluq işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydalar haqqında" əsasnamənin tələblərinə müvafiq olaraq, 2002-ci ildən başlayaraq Baş Prokurorluq tərəfindən Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə əlaqəli şəkildə, tam aşkarlıq şəraitində, şəffaf prosedurlar əsasında, dövlət orqanlarının və qeyri-hökumət təşkilatlarının, xarici dövlətlərin Azərbaycandakı səfirliklərinin, beynəlxalq təşkilatlar və kütüvə informasiya vəsətərinin iştirakı ilə işə qəbul həyata keçirilməsi kadr korpusunun formallaşmasının ən demokratik və mütərəqqi vəsiti kimi müstəsna əhəmiyyət kəsb edir. 19 iyun 2001-ci il tarixli Fərmanla təsdiq edilmiş "Prokurorluq işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydalar haqqında" əsasnamənin tələblərinə müvafiq olaraq, 2002-ci ildən başlayaraq Baş Prokurorluq tərəfindən Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə əlaqəli şəkildə, tam aşkarlıq şəraitində, şəffaf prosedurlar əsasında, dövlət orqanlarının və qeyri-hökumət təşkilatlarının, xarici dövlətlərin Azərbaycandakı səfirliklərinin, beynəlxalq təşkilatlar və kütüvə informasiya vəsətərinin iştirakı ilə işə qəbul həyata keçirilməsi kadr korpusunun formallaşmasının ən demokratik və mütərəqqi vəsiti kimi müstəsna əhəmiyyət kəsb edir. 19 iyun 2001-ci il tarixli Fərmanla təsdiq edilmiş "Prokurorluq işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydalar haqqında" əsasnamənin tələblərinə müvafiq olaraq, 2002-ci ildən başlayaraq Baş Prokurorluq tərəfindən Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə əlaqəli şəkildə, tam aşkarlıq şəraitində, şəffaf prosedurlar əsasında, dövlət orqanlarının və qeyri-hökumət təşkilatlarının, xarici dövlətlərin Azərbaycandakı səfirliklərinin, beynəlxalq təşkilatlar və kütüvə informasiya vəsətərinin iştirakı ilə işə qəbul həyata keçirilməsi kadr korpusunun formallaşmasının ən demokratik və mütərəqqi vəsiti kimi müstəsna əhəmiyyət kəsb edir. 19 iyun 2001-ci il tarixli Fərmanla təsdiq edilmiş "Prokurorluq işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydalar haqqında" əsasnamənin tələblərinə müvafiq olaraq, 2002-ci ildən başlayaraq Baş Prokurorluq tərəfindən Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə əlaqəli şəkildə, tam aşkarlıq şəraitində, şəffaf prosedurlar əsasında, dövlət orqanlarının və qeyri-hökumət təşkilatlarının, xarici dövlətlərin Azərbaycandakı səfirliklərinin, beynəlxalq təşkilatlar və kütüvə informasiya vəsətərinin iştirakı ilə işə qəbul həyata keçirilməsi kadr korpusunun formallaşmasının ən demokratik və mütərəqqi vəsiti kimi müstəsna əhəmiyyət kəsb edir. 19 iyun 2001-ci il tarixli Fərmanla təsdiq edilmiş "Prokurorluq işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydalar haqqında" əsasnamənin tələblərinə müvafiq olaraq, 2002-ci ildən başlayaraq Baş Prokurorluq tərəfindən Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə əlaqəli şəkildə, tam aşkarlıq şəraitində, şəffaf prosedurlar əsasında, dövlət orqanlarının və qeyri-hökumət təşkilatlarının, xarici dövlətlərin Azərbaycandakı səfirliklərinin, beynəlxalq təşkilatlar və kütüvə informasiya vəsətərinin iştirakı ilə işə qəbul həyata keçirilməsi kadr korpusunun formallaşmasının ən demokratik və mütərəqqi vəsiti kimi müstəsna əhəmiyyət kəsb edir. 19 iyun 2001-ci il tarixli Fərmanla təsdiq edilmiş "Prokurorluq işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydalar haqqında" əsasnamənin tələblərinə müvafiq olaraq, 2002-ci ildən başlayaraq Baş Prokurorluq tərəfindən Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə əlaqəli şəkildə, tam aşkarlıq şəraitində, şəffaf prosedurlar əsasında, dövlət orqanlarının və qeyri-hökumət təşkilatlarının, xarici dövlətlərin Azərbaycandakı səfirliklərinin, beynəlxalq təşkilatlar və kütüvə informasiya vəsətərinin iştirakı ilə işə qəbul həyata keçirilməsi kadr korpusunun formallaşmasının ən demokratik və mütərəqqi vəsiti kimi müstəsna əhəmiyyət kəsb edir. 19 iyun 2001-ci il tarixli Fərmanla təsdiq edilmiş "Prokurorluq işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydalar haqqında" əsasnamənin tələblərinə müvafiq olaraq, 2002-ci ildən başlayaraq Baş Prokurorluq tərəfindən Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə əlaqəli şəkildə, tam aşkarlıq şəraitində, şəffaf prosedurlar əsasında, dövlət orqanlarının və qeyri-hökumət təşkilatlarının, xarici dövlətlərin Azərbaycandakı səfirliklərinin, beynəlxalq təşkilatlar və kütüvə informasiya vəsətərinin iştirakı ilə işə qəbul həyata keçirilməsi kadr korpusunun formallaşmasının ən demokratik və mütərəqqi vəsiti kimi müstəsna əhəmiyyət kəsb edir. 19 iyun 2001-ci il tarixli Fərmanla təsdiq edilmiş "Prokurorluq işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydalar haqqında" əsasnamənin tələblərinə müvafiq olaraq, 2002-ci ildən başlayaraq Baş Prokurorluq tərəfindən Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə əlaqəli şəkildə, tam aşkarlıq şəraitində, şəffaf prosedurlar əsasında, dövlət orqanlarının və qeyri-hökumət təşkilatlarının, xarici dövlətlərin Azərbaycandakı səfirliklərinin, beynəlxalq təşkilatlar və kütüvə informasiya vəsətərinin iştirakı ilə işə qəbul həyata keçirilməsi kadr korpusunun formallaşmasının ən demokratik və mütərəqqi vəsiti kimi müstəsna əhəmiyyət kəsb edir. 1